

TORPAQSUNASLIQ VƏ AQROKİMYA

UOT 631.43

ABŞERON YARIMADASININ BOZ-QONUR TORPAQLARININ FİZİKİ-KİMYƏVİ GÖSTƏRİCİLƏRİNİN MÜQAYISƏLİ TƏDQİQİ

K.A.ƏLİYEV¹, N.Q.HÜMMƏTOV²

¹*Torpaqsunaslıq və Agrokimya İnstitutu, AZ1073, M.Rahim küçəsi 5, Bakı, Azərbaycan,
aliyeva.k@yahoo.com*

²*Ökinçilik Elmi-Tədqiqat İnstitutu, AZ1098, Sovxoz № 2, Pirşağı qəs., Bakı, Azərbaycan,
ngummato@mail.ru*

COMPARATIVE STUDY OF THE PHYSICOCHEMICAL PARAMETERS OF GRAY-BROWN SOILS OF THE ABŞERON PENINSULA

K.A.ƏLİYEV¹, N.G.HUMMATOV²

¹*Institute of Soil Science and Agrochemistry, aliyeva.k@yahoo.com*

²*Research Institute of Crop Husbandry, ngummato@mail.ru*

The Abşeron Peninsula, along the west coast of the Caspian Sea, is one of the main commodity and vegetable growing zones in the south-eastern part of the Greater Caucasus Range. The article provides a comparative analysis of the physicochemical parameters of soil samples taken from the territories of three different districts of the Abşeron Peninsula. It was established that the amount of humus and nitrogen on the soils of the Abşeron Peninsula is very low. Therefore, in order to increase the yield of agricultural crops and maintain soil fertility, it is necessary to establish the optimal fertilizer rates for sowing. The very limited amount of rainfall determines the regime of unwashed water in the soil. The poor moisture content of the profile was led to the formation of such properties as carbonate content and salinity in these soils. Thus, based on the analysis of soil samples taken from genetic layers on the territory of Kharaz district, it was established that the soils of this area are highly-calcareous (30.90 - 41.32 %). Although there is a sharp lack of moisture in gray-brown soils, in some areas it is considered close to normal. The soils in these places had a slightly alkaline reaction. Gray-brown soils were formed on rocks of very different lithological composition. As can be seen from the results, all types of granulometric composition of soils, from sandy to clay, can be found in gray-brown soils. In addition, in gray-brown soils, predominantly sandy, loam and light clay soils prevail in granulometric composition.

Açar sözələr: boz-qonur torpaqlar, humus, azot, granulometrik tərkib, karbonatlılıq, udulmuş əsaslar

Ключевые слова: серо-бурые почвы, гумус, азот, гранулометрический состав, карбонатность, поглощенные основания

Keywords: gray-brown soils, humus, nitrogen, granulometric composition, calcareousness, absorbed bases

ABŞERON YARIMADASININ BOZ-QONUR TORPAQLARININ FİZİKİ-KİMYƏVİ GÖSTƏRİCİLƏRİNİN...

GİRİŞ

Kənd təsərrüfatı istifadəsində olan torpaqlardan məqsədönlü və səmərəli istifadə etmək üçün onun fiziki-kimyəvi xassalarının öyrənilməsi mühüm elmi və praktiki əhəmiyyətə malikdir. Belə ki, torpağın fiziki-kimyəvi xassaları haqqında müəyyən məlumat alda edilmədən edafik mühitin yaxşılaşdırılması və bitkilərin möhsuldarlığının yüksəldilməsində mühüm rol oynayan aqrotexniki və məliorativ tədbirlərin düzgün və effektiv şəkildə həyata keçirilməsi mümkün deyildir. Torpaq-bitki sistemində bas verən fiziki (biofiziki) proseslər və kimyəvi (biokimyəvi) çevrilimlərin başlıca atributu olaraq torpağın fiziki-kimyəvi xassaları bitkilərin böyüdəsi, inkişafı, yüksək və keyfiyyətli mahsul vərməsində mühüm rol oynayır [10].

Torpağın fundamental fiziki xarakteristikası olan qranulometrik tərkibi torpaqmələğəlmə prosesini və torpaqlardan kond təsərrüfatında istifadaya əhəmiyyətli dərəcədə təsir göstərir [7; 11]. Torpaqda üzvi və mineral maddələrin çevriləsi, daşınması və toplanması ilə əlaqəli bir çox proseslərin intensivliyi torpaqmələğatırin sükurların qranulometrik tərkibindən asılıdır. Nəticədə, eyni təbii şəraitli müxtəli qranulometrik tərkibə malik stixular üzərində fərqli xassalara malik torpaqlar formalıdır [12; 13].

Üzvi maddə təkcə torpaqların genezisi və münbitliyinin formalşamasında deyil, ümumiyyətlə biosferin normal fəaliyyətindən çox mühüm rol oynayır. Torpaq humusu torpaqda üzvi və mineral birləşmələrin çevriləsi prosesləri, biosintetik və üzvi-mineral reaksiyalar, mikroorganizmlərin hayat fəaliyyəti və s. üçün asas enerji mənbəyidir. Torpağın humuslu zəngin töbəsi fotosintez prosesində yaranan enerjinin planetar miqyasda toplayıcı və paylayıcısı sayıla bilər [4; 6].

Abşeronun özünəməxsus torpaq-iqlimi şəraitli vardi. Ərazinin torpaqları əsasən boz-qonur tipli suvarılan torpaqlardır. Boz-qonur torpaqlar litoloji tərkibinə görə olduqca müxtəlif torpaqmələğatırin sükurlar üzərində formalşmışdır. Ona görə də qranulometrik tərkibinən boz-qonur torpaqların qumlu, gilicili və gilli formalarına rast galmak mümkündür. Lakin qumlu və yüngül gilicili torpaqlar üstünlük təşkil edir. Bu torpaqların üst qatı əksar hallarda çinqılıdır [2; 7].

Boz-qonur şorakətvari torpaqlarda udulmuş əsaslardan kalsium və maqnezium üstünlük təşkil edir və müəyyən miqdarda natrium da mövcuddur. Torpaq mühitinin reaksiyası qəlavidir. Karbonatların maksimum toplanması üst horizontlarda müşahidə edilir. Gipsli stixular üzərində formalşmış boz-qonur torpaqların profilində gipsin miqdarı xüsusilə çoxdur. Yağıntılardan çox az miqdarda düşməsi torpaqda yuyulmayan su rejimini müəyyən edir. Profilin zəif əslanması boz-qonur torpaqlarda karbonatlılıq və şorakətlik kimi xassaların yaranmasına səbəb olur. Həmçinin boz-qonur torpaqlar xloridl-sulfatlı şorlaşma tipinə aid edilir [1; 3]. Abşeron yarımadasında torpaqlar sistematik olaraq rütubət çatışmazlığı ilə üzələr. Hətta yazda torpağın faydalı nəmlik ehtiyatı qənaətbəxş səviyyədə olmur.

Yuxarıda qeyd olunanlar müasir dövrdə Abşeron yarımadasının boz-qonur torpaqlarının yenidən tədqiq olunmasının və müxtalif ərazilərinin müqayisəli tohililinin vacib olduğunu göstərir. Bu baxımdan tədqiqatın aparılması məqsəd Abşeron yarımadasının müxtalif ərazilərində boz-qonur torpaqların fiziki-kimyavi xassələrinin müqayisəli şəkildə öyrənilməsindən ibarət olmuşdur.

MATERIAL VƏ METODLAR

Abşeron yarımadası Azərbaycan Respublikasının şərqində $49^{\circ}35'$ və $50^{\circ}20'$ şimal en dairələri ilə $40^{\circ}35'$ və $40^{\circ}20'$ şərq uzunluğ dairələri arasında yerləşmişdir. Yarımada 3 tərəfdən Xəzər dənizi ilə əhatə olunmuş, şimaldan Sumqayıt çayı, qərbdən Qobustanla və cənub-qərbdən Puta körfəzi ilə həmsərhəddir. Ümumi sahəsi 1300 km^2 , uzunluğu 64 km, orta hissədə eni 32 km-dir. Abşeronun əsas torpaq tipi olan boz-qonur torpaqlar hal-hazırda suvarma şəraitində istifadə olunur və özüntün morfogenetik quruluşuna, fiziki-kimyavi göstəricilərinə və istehsal qabiliyyətinə görə başqa torpaqlardan fərqlənir [2].

Torpaq analizləri Abşeron yarımadasının müxtalif ərazilərində qoyulmuş kasımların profili üzrə genetik qatlardan götürülmüş torpaq nümunələrindən aparılmışdır. Yarımadanın Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən AR KTN Təravəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şaxş təcrübə təsərrüfatı, Abşeron rayonunun Masazır qəsəbəsi və Xəzər rayonunun Zira Südülük-təravəzçilik sovxozenin əraziləri təcrübə sahəsi kimi seçilmişdir.

Müxtalif ərazilərdən götürülmüş torpaq nümunələrində pH – potensiometr, ümumi humus – I.V.Tyurina görə, ümumi azot – Keldal metodu ilə, karbonatlılıq – kalsimetri cihazı ilə, hiqroskopik nəmlik – 105°C temperaturda qurutmaqla qarvametrik üsulla, qranulometrik tərkib – N.A.Kaçinskiyə görə, udulmuş əsaslar İvanov üsulu ilə təyin edilmişdir [5; 8; 9].

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Tədqiqat işinin aparıldığı Abşeron yarımadasının müxtalif ərazilərində kasımlar qoyularaq genetik qatlardan götürülmüş torpaq nümunələrində fiziki-kimyavi göstəricilərin analizi aparılmış və nəticələr aşağıdakı cədvəldə verilmişdir. Cədvəldən göründüyü kimi tədqiq olunan ərazilərdə torpaqlar az humuslu və humusun miqdarı profil üzrə darlılıkdə asılı olaraq yuxarıdan aşağıya doğru getdikcə azalır.

Abşeron rayonunun Masazır qəsəbəsindən götürülmüş torpaq nümunələrində humusun miqdarı digər ərazilərlə müqayisədə nisbətən azdır. Burada humusun miqdarı $0,15-1,17\%$ arasında dayışır. Xəzər rayonunda qoyulmuş torpaq kasının aşağı qatında balıq qulağı və çay daşları daha çox, humusun miqdarı isə daha azdır.

Abşeron yarımadasının boz-qonur torpaqlarının fiziki-kimyavi göstəriciləri

Ka-sim	Darin-lık, sm	Hu-mus, %	Azot, %	C:N	CaCO ₃ , %	Hiqroskopik nəmlik, %	pH (su mah.)	Quru qulaq, %	Qranulometrik tərkib, %		
									<0,001 mm	<0,01 mm	
AR KTN Taravəzçilik Elmi-Tədqiqat İnstitutunun təcrübə sahəsi											
2	0-14	1,45	0,114	7,38	7,34	1,66	7,86	0,210	22,3	11,36	19,24
	14-32	0,98	0,082	6,93	8,50	1,74	8,06	0,202	21,6	8,80	21,12
	32-67	0,65	0,057	6,61	14,68	1,65	8,06	0,194	24,5	8,92	20,88
	67-99	0,29	0,018	9,34	16,99	1,69	8,09	0,168	22,1	9,08	27,52
Abşeron rayonu, Masazır qəsəbəsi											
4	0-8	1,17	0,098	6,92	10,43	2,89	7,53	0,186	26,1	19,04	55,28
	8-30	0,68	0,063	6,26	12,36	3,09	7,56	0,170	24,8	18,40	41,92
	30-52	0,34	0,027	7,30	16,99	3,67	7,68	0,168	24,7	23,68	65,52
	52-70	0,15	-	-	10,04	8,57	7,60	0,158	27,4	-	-
	70-102	-	-	-	8,50	6,71	7,59	0,160	22,8	-	-
Xəzər rayonu, Zira Südülük-təravəzçilik sovxozenin arazisi											
5	0-12	1,28	0,104	7,14	36,30	0,98	8,11	0,254	29,7	3,32	10,20
	12-31	0,86	0,075	6,65	40,16	1,62	8,30	0,244	28,7	11,32	30,96
	31-52	0,35	0,031	6,55	41,32	1,73	8,31	0,210	29,1	11,20	24,12
	52-89	0,09	-	-	30,90	0,77	8,43	0,232	31,8	0,68	7,28

Torpaqda ümumi azotun miqdarı Pirşağı qəsəbəsində digər ərazilərə nisbətən çox olub, üst qatda $0,114\%$ təşkil edir. Bu göstərici Masazır qəsəbəsi ərazisində $0,027-0,098\%$ arasında dayışır. Ümumilikdə Abşeron yarımadasının tədqiq olunan ərazilərində boz-qonur torpaqlar azot çatışmazlığı ilə səciyyələnir.

Abşeron yarımadasının Xəzər rayonu ərazisində kasım qoyulmuş sahədə karbonatların miqdarı digər ərazilərlə müqayisədə keşkin fərqlənlər. R.H.Məmmədovun tərtib etdiyi qradasiyyaya əsasən Pirşağı ərazisində torpaqda karbonatların miqdarı $7,34-16,99\%$, Abşeron rayonu ərazisində $8,50-16,99\%$ arasında dayışməklə zəif karbonatlı və karbonatlı, Xəzər rayonunda isə $30,90-41,32\%$ arasında olmaqla yüksək karbonatlı və çox yüksək karbonatlı kimi qiymətləndirilə bilər.

Tədqiqat sahələrindən götürülmüş torpaq nümunələrində udulmuş əsasların cəminin analizi göstərir ki, Xəzər rayonunda onun miqdarı nisbətən çox olub $28,7-31,8\text{ mq.ekv}$ arasında dayışır. Torpaq mühitinin pH göstəricisini görə demək olar ki, Abşeron rayonu istisna olmaqla qalan tədqiqat əraziləri zəif qəlavı mühitə malikdirlər. Abşeron rayonu ərazisində torpaqın pH göstəricisi neytrala dəha yaxın olub $7,53-7,68$ arasında dayışır.

Torpaqların qranulometrik tərkibi N.A.Kaçinski metodu ilə təyin olunmuş və R.H.Məmmədovun təsnifatı üzrə qiymətləndirilməyə [3; 7] əsasən müəyyən olunmuşdur ki, Pirşağı qəsəbəsində torpaqlar əsasən qumsal və yüngül gillicəli, Masazır qəsəbəsində ağır gillicəli, yüngül və orta gillli, Xəzər rayonunda isə qumlu, qumsal, orta və yüngül gillicəlidir. Cədvəldən göründüyü

kimi fiziki gilin miqdari ($<0,01$ mm fraksiya) Masazır qəsəbəsi torpaqlarında daha çox olmaqla $41,92\text{--}65,52\%$ intervalında tərəddüb edir.

Tədqiqat araziləri üzrə götürülmüş torpaq nümunələrinən hıqroskopik namlıyın müqayisəli təhlili asasən demək olar ki, Pırşağı və Xəzər rayonları ərazisində bu göstərici çox kiçik qiymətlərlə xarakterizə olunur və genetik qatlar üzrə uyğun olaraq $1,65\text{--}1,74\%$ və $0,77\text{--}1,73\%$ arasında dayışır. Abşeron rayonu ərazisində isə hıqroskopik namlık $2,89\text{--}8,57\%$ intervalında dəyişməklə müqayisədə daha böyük qiymətlər malikdir.

NƏTİCƏ

Abşeron yarımadasının Sabunçu, Abşeron və Xəzər rayonları ərazisində qeydlərmiş keşfimizin genetik qatları üzrə götürülmüş torpaq nümunələrinin fiziki-kimyavi analizinin nticələrinə asasən mülayyan edilmişdir ki, bu ərazilər əmumi humus və azotun miqdardının az olması ilə səciyyələnir. Odur ki, bu ərazilərdə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınması və torpaq münbitliyinin qorunması məqsədilə bitkilərin vegetasiya dövründə torpağı veriləcək gübərlərin optimal norma və nisbətləri məhsul müvafiq olaraq planlaşdırılmış formada mülayyan edilməlidir.

Yağışlıların çox az miqdarda düşməsi sababından tədqiq olunan torpaqlarda yuyulmayan su rejimi formalılmışdır. Bu torpaqlarda profil boyu ıslanmanın zayıf olması karbonatlılıq və şorakatlılıq kimi xassaların yaranmasına sabab olmuşdur. Belə ki, Zirə Südçülüklər-tarsovoççılık sovxozenin ərazisində genetik qatlar üzrə götürülmüş torpaq nümunələrinin analizinə asasən ərazi torpaqlarının yüksək karbonatlı ($30,90\text{--}41,32\%$) olması mülayyan edilmişdir. Tədqiq olunan boz-qonur torpaqlarda rütubət çatışmazlığı müşahidə olunsa da bəzi ərazilərdə rütubət ehtiyatının optimala yaxın olduğu müayyan edilmişdir.

Abşeron yarımadasının tədqiq olunan ərazilərindən götürülmüş torpaq nümunələrinin granulometrik tərkibinin müdayisəli təhlilinə asasən demək olar ki, bu ərazilərdə qumlu, qumsal və yüngül gilliləri torpaqlar üstünlük toşkil edir. Bununla yanaşı yarımadadan Masazır qəsəbəsində ağır gilliləri, yüngül və orta gillli torpaqlar da yayılmışdır.

ƏDƏBİYYAT

- Azərbaycan torpaqlarının morfo-genetik profili. – Bakı: Elm, 2004. – 202 s.
- Həsənov Y.C. Azərbaycanın suvarılan torpaqlarının agrofiziiki xassalarının monitorinqi. – Bakı, 2013. – 230 s.
- Məmmədov Q.Ş. Torpaqşəhərliyi və torpaq cəgərafiyasının əsasları. – Bakı: Elm, 2007. – 661 s.
- Agrofizikaschee svoistva почв. / Sost. V.I. Gubov. Saratov: FGOU VPO «Saratovskiy GAY», 2014. – 63 s.
- Vadionina A.F., Korčagina Z.A. Metody issledovaniya fizicheskikh svoistv pochv. – M.: Agropromizdat, 1986. – 416 s.
- Dışko V.N. Agronohimicheskie osnovy povышeniya plodordija почв. – Smolensk, 2014. – 60 s.
- Mamedov R.G. Agrofizicheskie svoistva почv Azərbaycaneskoy SSR. – Bakı: Elm, 1989. – 244 s.
- Mamontov V.G. Khimicheskiy analiz почv. – SPb.: Izd-vo Lan', 2019. – 329 s.
- Samofalova I.A. Laboratoriyo-prakticheskie занятия po khimicheskemu analizu pochv. – Permy, 2013. – 133 s.
- Sokolova C.A. Ekologicheskaya chimika. – Voronezh, 2008. – 594 s.
- Şleyn E.B. Kurs fiziki pochv. – M.: Izd-vo MGU, 2005. – 432 s.
- Eremiñ D., Eremiñ D. Influence of granulometric composition structure of anthropogenic reformed soil on ecology of infrastructure. // Procedia Engineering, 165, 2016, p. 788-793.
- Minkina T.M., Mandzhieva S.S., Sushkova S.N., Pinskii D.L., Antonenko E.M. Effect of the particle-size distribution on the adsorption of copper, lead, and zinc by Chernozemic soils of Rostov oblast. // Eurasian Soil Science, 2011, 5(44), p. 1193-1200.

ABŞERON YARIMADASININ BOZ-QONUR TORPAQLARININ FİZİKİ-KİMYƏVİ GÖSTƏRİCİLƏRİNİN MÜQAYISƏLİ TƏRDİQİ

K.A.ƏLİYEVА¹, N.Q. Hümmətov²

¹Torpaqşəhərliyi və Agrokimya İnstitutu, aliyeva.k@yahoo.com

²Ökinçilik Elmi-Tədqiqat İnstitutu, ngummato@mail.ru

Məqalədə Abşeron yarımadasının üç müxtəlit rayonunun ərazilərindən götürülmüş torpaq nümunələrinin fiziki-kimyəvi göstəriciləri müqayisəli şəkildə təhlil olunmuşdur. Mülayyan edilmişdir ki, Abşeron yarımadası torpaqlarında humusun və azotun miqdari çox azdır. Torpağın karbonatlılıq göstəricisi isə bəzi ərazilərdə dəh oxdur. Bundan əlavə boz-qonur torpaqlarda qranulometrik tərkibinə görə asasən qumsal, gilliləri və yüngül gillli torpaqlar üstünlük toşkil edir.

СРАВНИТЕЛЬНОЕ ИЗУЧЕНИЕ ФИЗИКО-ХИМИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ СЕРО-БУРЫХ ПОЧВ АПШЕРОНСКОГО ПОЛУОСТРОВА

К.А.АЛИЕВА¹, Н.Г.ГУММАТОВ²

¹Институт Почвоведения и Агрохимии, aliyeva.k@yahoo.com

²Научно-Исследовательский Институт Земеделия, ngummato@mail.ru

В статье проведен сравнительный анализ физико-химических показателей образцов почв, отобранных с территории трех различных районов Апшеронского полуострова. Установлено, что содержание гумуса и азота в почвах Апшеронского полуострова очень низкий. Содержание карбонатов в почве на некоторых участках выше. Кроме того, в серо-бурых почвах по гранулометрическому составу преобладают супесчаные, суглинистые и легкие глинистые почвы.